

**Ulu ustalar**

**AVTANDİL AĞBABA**  
dr., professor

## AŞIQ ŞENLİYİN SAZ QARDAŞI AŞIQ SÜMMANININ DEYİŞMƏLƏRİ



**A**yri-ayrı aşiq mühitlərində müxtəlif övrlərdə yaşayıb-yaratmış Aşıq Valehla Zərnigar xanımın, Ləzgi Əhmədlə Xəstə Qasımın, Molla Cümə ilə Xəyyat Mirzənin, Aşıq Şenliklə Şair Abbasəlinin, Aşıq Ələsgərlə Aşıq Hüseynin, Aşıq Nəsiblə Aşıq Ələsgərin qarşılaşış deyismələri xalq arasında geniş yayılmış, aşiq repertuarında özünəməxsus yer tutmuşdur. Həm xalq, həm də yazılı ədəbiyyatda zəngin forma və məzmun xüsusiyyətlərinə malik olan deyismə janrı ustad sənətkarlar arasında bir növ sinaq-imtahan səciyyəsi daşımışdır. Bu baxımdan deyismək sənətkardan yüksək bilik, geniş məlumat və sərrast həzircəvablıq tələb edir.

Aşıqlıq fəaliyyəti dövründə Sümmaninin müasirləri olan bir çox tanınmış sənətkarlarla qarşılaşış deyisməsi barədə türkiyəli folklorşünaslardan Hikmət Dizdaroğlu, Nəsib Yağmurdərəli, Dilavər Düzgün, Cahid Öztelli, Adil Özder və başqaları bəhs etmiş, müəyyən məlumatlar vermişlər. Lakin Sümmanının Kənzi, Hüzuri, Mühibbi, Mahiri və digər saz-söz sənətkarları ilə deyismələrinin mətnləri ya əldə olunmamış, ya da yarımcıq şəkildə bu günümüzə gəlib çatmışdır. Abdulqədir Erkal Sümmaninin deyismələri ilə əlaqədər həmin məqamlara toxunaraq yazar: "Əldə etdiyimiz qaynaqlara görə Sümmani on altı aşılıqla qarşılaşış deyisməsidir. Yaşadığı dövrde baba kimi tanınan Sümmaninin daha çox aşılıqla qarşılaşış deyisiyini təxmin edə bilərik. Lakin bu ana qədər bunu sübut edəcək bir yazılı qaynağa çata bilmədik. Qaynaqlarda bu aşılıqlarla qarşılaşmaların ancaq doqquzu ilə bağlı mətnlər (deyismələr-A.A.) mövcuddur" (5, s.32). Daha sonra alim Sümmaninin qarşılaşdığı aşılıqlar haqqında qısa məlumatlar verərək "digər aşılıqlarla olan mətnlər hələlik əlimizdə yoxdur" (5, s. 32)-deyə bildirir.

Sümmaninin bu günümüzə gəlib çatan deyismələri aşağıda adları çəkdiyimiz aşılıqlarla olmuşdur: Ərbabi, Ümmani, Zühuri, Zülali, Şenlik, Sezayı, Cəlali və Nihani. Bu deyismələrdən səkkizi ikili, biri isə üçlü (Sümmani-Şenlik-Zülali) deyismədir.

Ümumuiyyətlə, Şərqi Anadolunun Qars, Ərzurum, Ağbaba-Çıldır, Ərdəhan, Posof və digər bölgələrində aşiq məclisləri, çal-çağır mərasimləri xalqın ən çox sevdiyi şənliklər olmuşdur. Bu baxımdan Ağbaba-Çıldır aşiq mühitində də deyismələr, aşılıların birgə məclis keçirmələri zəngin tarixi-mədəni sənət keyfiyyətləri və etnoqrqafik xüsusiyyətləri ilə diqqəti cəlb edir. Bir qayda olaraq daha çox toy-düyünün şənliklərində icra olunan deyismələr, aşılıların qarşılaşması həmisi böyük marağa səbəb olmuşdur. Qars və onun ətrafında bu ənənə hətta o qədər muhafizəkarlıqla qorunub saxlanılmışdır ki, istədiyi aşığı toya çağırmadığı üçün qızını verməkdən imtina edən və ya toyu, nişanı təxirə salan oğlan-qız ataları olmuşdur.

Yeri gəlmışkən, burada bir məqamın üzərində dayanmağı məqsədə uyğun sayırıq. Məlumdur ki, məişət mərasimləri içərisində yüksək təntənə ilə keçirilən toy şənlikləri bir-birindən maraqlı mərhələləri, zəngin milli-etnik keyfiyyətləri, çeşid-çeşid nəgmələri ilə xüsusi yer tutur. Toyun "qızbəyənmə", "nişantaxdı", "paltarkəsdi", "belbağlama", "gəlinin tərif" və digər maraqlı mərhələlərindən biri də "yolkəsmə" adətidir. Aşıq Şərəf Taşlıova Anadolu toylarının birində özünün şahidi olduğu bu adət barədə deyir: "Çobanoğlu ilə (Aşıq Murad Çobanoğlu nəzərdə tutulur-A.A.) iştirak etdiyimiz bir düyündə gəlin köçürülrəkən kəndlilər toy alayının öünü kəsdilər. Gəlinə, bəxşisə heç əhəmiyyət vermədilər. Biz iki aşığın çevrəsində toplanaraq türkү söyləməyimizi istədilər" (5, s. 29).

Aşıq Şərəf Taşlıovanın bu söylədikləri iki cəhətdən diqqəti cəlb edir: a) Anadolu kəndlərində bu qədim adətin məhafizəkarlıqla qorunub saxlanması; b) xalqın saza-sözə, aşiq sənətinə həssas münasibəti.

Nəmərə, bəxşisə əhəmiyyət verməyib xalqın aşılıqlardan çalıb-oxumalarını istəmələri toy-düyünün mərasimlərinin aşıqsız, səzsiz-sözsüz kecmədiyinin əyani sübutudur.

Bu qədim adətin mifoloji kökləri ilə bağlı professor Bəhlul Abdullanın bir qeydi doğru vurur: "Gəlinin yolunun bağlı olması uğursuzluq əlaməti sayılmış və buna da şər qüvvələrin əməli kimi baxılmış, gəlinin cilləyə düşə biləcəyindən qorxmuşlar. Odur ki, gəlinin aparılması mərasimine böyüklik edən şəxs öndə gedib yolu bağlayanlara hədiyyə verməklə

gəlinin qarşısına çıxa biləcək bu maneəni aradan qaldırır" (1, s.144).

Qeyd edək ki, bu qədim adət indi də Azərbaycanın bütün bölgələrində qorunub saxlanır.

Mühüm sənət keyfiyyətlərini özündə cəmləşdirən Sümmaninin Çıldırlı Aşıq Şenliklə deyişməsi Şərqi Anadolu aşiq mühitlərində geniş yayılmışdır. "Sümmani-Şenlik qarşılaşması aşiq ədəbiyyatı tarixinin ən mükəmməl və şeiriyyət baxımından ən qiymətlisidir" (5, s. 33).

Azərbaycan folklorşunaslığında Sümmani ilə Şenliyin deyişməsi barədə ilk dəfə folklorşunas Q.Vəliyev bəhs etmişdir. O, aşiq Sümmanini "haqq vergisi almış" ustad sənətkar kimi səciyyələndirərək bu deyişmədən üç bənd nümunə verməklə fikirlərini ümumiləşdirmişdir (17, s. 36-37).

Bu sətirlərin müəllifi də bu iki qüdrətli sənətkarın deyişməsindən bəhs etmiş, həmin deyişməni tərtibçisi olduğu "Aşıq Şenlik. Qarşılaşmalar. Deyişmələr. Rəvayətlər" adlı kitabda çap etdirmişdir. Ümumiyyətlə, biz bu qənaətdəyik ki, "Şərqi Anadoluda, o cümlədən Ağbaba-Çıldır aşılıq gənələklərinin inkişafında Aşıq Sümmanının də Aşıq Şenlik qədər böyük rolu olmuşdur" (2, s. 248). Onu da ayrıca qeyd etmək vacibdir ki, Azərbaycan aşiq sənətinin daha əhatəli və dərindən öyrənilməsində deyişmələrin də tədqiqinə ehtiyac duyulur. Bu baxımdan Azərbaycan folklorşunaslığında nisbətən az və ya heç öyrənilməmiş Aşıq Şenlik, Aşıq Sümmani, Murad Çobanoğlu, Şərəf Taşlıova, Aşıq Zülali kimi sənətkarların deyişmələrinin araşdırılması mühüm əhəmiyyət kəsb edir.

Türkiyə folklorşunaslığında Sümmani ilə Şenliyin deyişməsi müxtəlif illərdə ayrı-ayrı mənbələrdən toplanıb yazıya alındığına görə müəyyən fərqlər nəzərə çarpır. Orxan Özbəyin toplayıb yazıya aldığı mətnədə deyişmənin Posofun Susqap kəndində: Aşıq Zülalinin evində baş verdiyi göstərilir. Bu deyişmənin ilk bölümündə Aşıq Zülali də iştirak edir. Deyişmənin məzmunundan məlum olur ki, Sümmaninin əsl məqsədi Aşıq Şenliklə qarşılaşıp deyişmək olmuşdur. Lakin "iki namdar pəhlivan kimi meydana çıxan Sümmani ilə Şenlik" dost və qardaşcasına deyişib ayrırlırlar. Bu barədə müxtəlif rəvayətlər yaranmışdır. Bu rəvayətlərin birində deyilir ki, Şenliyin anası Sümmaninin gözündən öpüb (E.Asmanın mətnində köynəyindən keçirib) onu oğulluğa qəbul edir. 77 bənddən ibarət O.Özbək variantında informatorun kimliyi göstərilməsə də, Ağbaba-Çıldır bölgəsinə xas olan dialekt və şivə xüsusiyyətləri saxlanmış, məhəlli söz və ifadələrin ədəbi dildə qarşılığı verilmişdir. Deyişmənin Orxan Özbək mətni bu istiqamətdə yazıya alınmış ilk qay-

naqlardan biri olsa da, fikrimizcə, bu mətn bir qədər pərakəndə və natamam təsir bağışlayır. Deyişmənin sonunda Aşıq Şenliyin "mərhəba, usta Sümmani, gövhər seçən, mərhəba"-deyə tərəf-müqabilini salamlaması əslində janın poetik strukturuna uyğun deyil. Çünkü əvvəldə qeyd olunduğu kimi, salamlaşma//xoşgəldiniz deyişmənin ilk mərhələsidir. Bu mərhələdə aşıqlar dinləyiciləri və ya bir-birlərini xoş əhval-ruhiyyə ilə qarşılıamaq üçün "xoş gəldiniz", "mərhəba", "səfa gətirdiniz" kimi rədiflərə bağlı qafiyələrlə qarşılıqlı söylədikləri qoşmalar və ya divanılər yer alır" (15, s.82). Digər tərəfdən Şenliyin söylədiyi "Mərhəba" rədifi divanının ikinci bəndi də burada verilməmişdir.

Sümmani-Şenlik deyişməsi E.Aslan və A.Erkal variantlarında bəzi imla fərqləri və bəndlər nəzərə alınmazsa, demək olar ki, eynidir. A.Erkal bu deyişməni özünə məlum olan cüngdən əldə etdiyini və E.Asmanın yazıya aldığı mətnlə tutuşdurduğunu qeyd edir. Biz öz araşdırımızda prof. A.Erkalın "Sümmani ilə Aşıq Şenlik qarşılaşması" üzərində dayanacağıq.

O.Özbək və E.Aslan variantlarından fərqli olaraq burada deyişmənin başlıca səbəbi Aşıq Səfilinin Sümmani adı altında Qarsa gedib Şenliklə qarşılaşıp deyişməsidir. Lakin qarışındakının Aşıq Sümmani olmadığını duyan Açıq Şenlik ona inanmir və Səfilini bağlayır. Səfili Sümmanının yanına gedib vəziyyəti ona danışır, Şenliyin soruşduğu aşağıdakı müəmməni aça bilmədiyini söyləyir:

*Bir əcaib nəsnə gördüm, ağızı havaya baxar,  
Mövləm ona can verməmiş, qoltuğundan qan axar. (5, s.64)*

Səfili dinləyən Sümmani "bağlmanın cavabı çaydandır"-deyir,-O səndən bunu sormuşasdır".

Aşıq Sümmani öz adını yanlış dedi-qodulardan qorumaq üçün Şenliklə 1901-ci ilin yazında Çıldırın yaxınlığında Purut kəndində görüşüb deyişmişdir. Qeyd etdiyimiz qaynaqlarda deyişmə məclisi Nəbi ağa adlı bir nəfərin uşaqlarının sünnet toyunda keçirilmişdir.

Sümmanini aşılıq ənənəsinə uyğun olaraq hörmət və izzətlə qarşılıyan Şenlik "həzrəti qırxlardan, yeddilərdən badə içən, mərhəba"-deyə onu kəramət sahibi kimi salamlayıb. Sümmanının deyişmələri içərisində həcmə ən böyüyü olan bu deyişmədə Şenlik altı, Sümmani beş dəfə olmaqla qafiyə və rədifi dəyişir, bir-birlərini sınaq-imtahana çəkirələr. 95 bənddən ibarət olan bu deyişmə dərin ürfani-fəlsəfi

mahiyyəti, səmimi əhval-ruhiyyəsi və yüksək əxlaqi-nəsihətəmiz ruhu ilə diqqəti cəlb edir. Silsilə sufi terminologiyası, gizli işarə və kodlar, rəmzi-məcazi ifadələrlə zəngin olan deyişmədə bütün ideya-məzmun xüsusiyyətləri ilə hər iki saz-söz ustادının yüksək sənətkarlıq istedadı, geniş dini-ürfan görüşləri əks olunmuşdur.

Şifahi və yazılı qaynaqlardan bəlliidir ki, Şenlik də, Sümmani də yazıb-oxuma bilməmişlər. "Sümmaninin atası Hasan ağa kəndin alim olaraq bildiyi bir şəxsdi. Oğlunu da dini və əxlaqi yönən maarifləndirmək istəməsinə rəgmən Sümmani nə səbəbdənsə yazıb-oxumağı bilməmişdi" (5, s. 13).

Araşdırımlar göstərir ki, Şenlik təhsil almasa da, iti hafızəsi, möhkəm yaddaşı və fitri istedadı sayəsində şifahi yolla dini və dünyəvi biliklərə yiyələnmişdi. Qeyd etdiyimiz bu nadir keyfiyyətlər aşiq Sümmaniyyə də ilahi vergi kimi bəxş olunmuş, onu "pir, övliyi" məqamına ucaltmışdı. Ümumiyyətlə, təhsil görmədən şifahi yol və diqqəticil müşahidə ilə dərin bilik və bacarıqlara yiyələnmək xüsusiyyətlərini Azərbaycan aşiq sənətinin bir sıra görkəmli nümayəndələrinin həyat və fəaliyyətində görmək mümkündür. "Bütövlükdə Azərbaycanın aşiq sənətini təmsil eləmək haqqına sahib olan Aşiq Ələsgər" də (10, s. 185) də təhsil almamışdı. Bu barədə ədəbiyyatşünaslığımızda müəyyən mübahisəli fikirlər olsa da, biz onun nəvəsi folklorşunas İ.Ələsgərin yazdıqlarını ən mötəbər mənbə kimi qəbul edirik. O bu məqama toxunaraq yazar ki, "Aşiq Ələsgər təhsil almamış, yazı-pozu bilməmişdir. Lakin çox kəskin hafızəsi və öyrənməyə cəhd göstərməsi sayəsində zəngin bilik qazanmışdır" (4, s.23).

Göründüyü kimi, müstəqil surətdə öyrənmək, bilik və savad qazanaraq dünyagörüşünü genişləndirmək saz-söz sənətkarlarının real istəkləri ilə bağlı olmuşdur. Aşiq Şenlik "kəlami qədim içində hərfi hərfdən seçərəm" söyləyərkən və eyni ifadə ilə: "kəlami qədim içində hərfi hərfdən seçən, mərhəba"-deyə Sümmaniyyə müraciət edərkən, fikrimizcə, şifahi yolla yiyələndikləri bilik və bacarığı nəzərdə tuturdu. Deyişmədə onların işlətdikləri "ələstü-bəzm", "kafi nun", "ərənlər", "ləmyəzəl", "pir" və sair kimi rəmzi-ürfani simvollar, dini-fəlsəfi ifadələr fikrimizi təsdiq edir. Türkün əski inamları, sakral rəqəmlər, kainatın yaranması və s. haqqında düşüncələr, xüsusilə dini-əfsanəvi motivlərdən sənətkarlıqla istifadə edərək dərin mənalı bağlamalar yaratmaq Sümmanın deyişmələrinin səciyyəvi xüsusiyyəti kimi qiymətləndirilə bilər. Aşağıdakı örnəyə diqqət yetirsək, Aşiq Sümmanın suallarının məna tutumunun genişliyi, rəmzi-

ürfani anlamların zənginliyi üzə çıxır:

*Xudam bu aləmi nədən yaratdı?  
Hansi ərvah onun sırrınə yetti?  
Ələstü bəzmində lövhə kim getti  
Nur nə üstə bülənd oldu Osmana? (5, s. 73)*

Göründüyü kimi, burada hər bir misranın məna yükü kifayət qədər geniş, düşündürücü və mürəkkəb olmaqla yanaşı, həm də bütün sorğular birbaşa islam dininə və müqəddəs kitabımız "Qurani-Kərim"ə bağlanır. Sümmani "ələstü-bəzm" ifadəsi ilə "Quran"da "deyiləmmi" anlamını ifadə edən bir sualı işarələmişdir. Bu sualda allah bütün ruhları yaratığında "mən sizin Rəbbiniz deyiləmmi?" -deyə sormuş və "bəli" cavabını almışdı. Təsəvvüf ədəbiyyatında "lövhə-lövhə-məhfuz" "Quran" mənasını ifadə edir. Bu lövhədə, yəni "Quran"da allahın bütün göstərişləri əks olumuşdur. Bu müqəddəs kitaba ilk toxunan allahın nuru olmuşdur. "Qurani-Kərim"in "Əl-büruc" ("Bürclər") surəsinin iyirmi ikinci ayəsində deyilir: "O, lövhə-məhfuzdadır. ("Quran Allah dərgahında qorunur. Ona Şeytan əli dəyə bilməz, o heç zaman təhrif olunmaz") (11, s. 626).

Sümmani misranın ikinci bölümündəki "lövhə kim getti" ifadəsi ilə həmin ayəni kodlaşdırılmışdır. Aşiq Şenlik onun suallarına belə cavab verir:

*Altı gündə bu aləmi yaratdı,  
Cəbrayıldır onun sırrınə yetdi.  
Ələstü-bəzmində lövhə nur getdi,  
Nur üstündə bülənd oldu asmana. (5, s. 73)*

Deyişmədə diqqəti çəkən cəhətlərdən biri də Məhəmməd peyğəmbər haqqında rəvayət və əfsanə motivlərinin bağlama-müəmmə modelində poetik vasitəyə çevriləmisidir. Yalnız aşiq poeziyasında deyil, klassik ədəbiyyatımızda da dini-əfsanəvi şəxsiyyətlərin adları, onların müqəddəs əməlləri barədə kifayət qədər zəngin poetik mətnlər, sujet və motivlər mövcuddur. Rəsulullah, Adəm, Nuh, Cəbrayıl, Salman və digər obrazlar Sümmanın deyişmələrində də dini-ürfani mahiyyəti ilə kodlaşaraq islam mistizminin xarakterik cizgilərini nümayiş etdirir:

Aldı Şenlik:

*Rəsulullah hansı günü tiraş etdi başını?  
Kim gətirdi usturasın daşını?  
Neçə yaşıda yazdılar onun yaşıını,  
Neçə ay, neçə gün ömrü var oldu?*

Aldı Sümmani:

*Rəsulullah çərşənbə gün tiraş etdi başını,  
Cəbrayıl gətirdi usturasın daşını.  
Altımış üç yaşında yazdılar yaşıını,  
Yeddi yüz əlli altı ay ömrü var oldu. (5, s. 116)*

Bu cür məqamlarda həm Aşıq Şenlik, həm də Aşıq Sümmani islami dəyərlərin və milli-etnik yaddaşın daşıyıcıları kimi ustad mövqeyində dayanır, tarixi-mədəni kökləri ilə xalq ənənəsinə, onun milli-mənəvi ruhuna bağlanırlar. "Abbas-Gülgəz" dastanında Aşıq Hüseynlə Aşıq Abbasın deyişməsinə nəzər salsaq fikrimizi daha aydın ifadə etmiş olarıq:

Aldı Aşıq Hüseyn:

*Nə günü qırxıldı Rəsulun başı?  
Ona kim gətirdi ülgücü, daşı?  
Neçə tarixində oxunur yaşı?  
Neçə ay, neçə il ömrü xar oldu?*

Aldı Aşıq Abbas:

*Cümədə qırxıldı Rəsulun başı,  
Cəbrayıl gətirdi ülgücü, daşı,  
Altımiş iki tarix oxunur yaşı,  
Altımiş üç tarixdə ömrü xar oldu. (3, s. 168)*

Müqayisə etdiyimiz epizoddarda Aşıq Hüseynlə Aşıq Abbasın, Aşıq Sümmani ilə Aşıq Şenliyin deyişmələrində oxşar sorğular və dini-ürfani ifadələr çoxdur. Bu, Aşıq Sümmani ilə Aşıq Şenliyin xalqımızın dastanlıq ənənəsinə, onun şifahi yaddaşına qırılmaz tellərlə bağlılığının göstəricisi kimi maraq doğurur. Elə buna görədir ki, Sümmani-Şenlik deyişməsi, onların ədəbi irsi çağdaş dövrümüzdə Şərqi Anadolu aşıqları

tərəfindən "usta malı olaraq" sevilir və mənimsənilib öyrənilir. Mətin Özarslan bu deyişmə barədə Hasan Kartarı, Adil M.Özdər kimi folklorşunasların fikir və mülahizələrini ümumiləşdirərək yazar: "Bu gün Ərzurum və Qars ətrafında davam etməkdə olan Doğu Anadolu bölgəsi aşılıq gələnəyi icra törəsi baxımından bu iki usta aşığın ifalarına görə inkişaf etmişdir. Aşıq Şenlik və Aşıq Sümmanın qarşılaşmalarından sonra aşiq deyişmələri daha sistemli bir hala gəlmışdır. Aşıq məclislərinin keçirilməsində Aşıq Sümmani və Aşıq Şenliyin deyişmələrinin təsiri hiss olunmaqdadır" (13, s.64).

M.Özarslanın verdiyi bilgilərdən məlum olur ki, istər Qars və onun ətrafında, istərsə də Doğu Anadolunun hüdudlarından kəndardır keçirilən aşiq məclislərində bu iki sənət qardaşının qarşılaşmasının güclü təsiri nəticəsində deyişmənin əvvəlində söylənilən divanilərin ayrıca ifa edilməsinə səbəb olmuşdur. Daha dəqiq desək, Şenlik-Sümmani deyişməsinin birinci mərhələsində Aşıq Şenliyin söylədiyi "Mən" rədifli divanını 1996-cı ilin noyabrında Aşıq Şərəf Tashiova Ankarada keçirdiyi məclislərin birində "Şenlik divanısı" adı altında çalıb oxumuşdur.

Sümmanının eyni rəriflə verdiyi cavab-divanisini isə həmin il Aşıq İsrafil Daşdan "Sümmani divanısı" kimi ifa etmişdir. Deyişmənin tərkibində çıxarılaraq ayrıca ifa olunan bu divanilərin dərin ürfani-fəlsəfi məzmunu, görünür ki, saz-söz sənətkarlarının diqqətini cəlb etmiş, onları deyişmədən ayrıca çalıb-oxumağa üstünlük vermişlər. Biz həmin divanilərin möhür bəndlərini və onların qısa şərhlərini verməklə kifayətlənirik:

Aldı Şenlik:

*Əlli dörddür bab içində dəmim var, dərmanım var,  
Yetmiş min hicab içində bir şahi-hubanım var.  
Altı min altı yüz altmış dərdimin dərmanı var,  
Şenliyəm şəş hesabıyla yar oldum o yara mən.*

Aldı Sümmani:

*Əlli dörddür bab içində bildim ayətbəayət,  
Yetmiş min hicab içində həbibim nuri-Əhməd,  
Altı min altı yüz altmış altı ayətbəayət,  
Sümmaniyyəm qulam oldum elə bir hunkara mən.*

(A.Erkal. Aşıq Sümmani. səh. 66)

Bəndlərdə işlənmiş 54, 70 min, 6666 sakral rəqəmlər, hunkar, qulam, həbib və sair kimi sufi anamlar deyişmənin ürfani məzmununu daha da dolğunlaşdırır. Sual-cavabda istifadə olunmuş 70 min hicab ifadəsi təsəvvüf ədəbiyyatında, o cümlədən aşiq poeziyasında six-six işlənir. Ərəbcə "pərdə" anlamını bildirən bu söz sufi terminologiyasında maddi aləmlə mənəvi aləm arasındaki pərdə mənasında işlənir. İlahi dərgahda çatmaq istəyən sufi yolcu bu pərdəni aradan qaldırmayınca haqqqa qovuşa bilməz. Bunun üçün isə insan dünyanın maddi nemətlərindən əl çəkib öz nəfsinə qalib gəlməlidir. "Məhəmməd peyğəmbər (merac əsasında 70 min cism və 70 min ruh hicabından keçmişdir" (12, s.228).

Bu ifadə ilə Məhəmməd peyğəmbəri nəzərdə tutan Aşıq Şenliyin sualını Sümmani "həbibim nuri-Əhməd" ifadəsi ilə (Əhməd-Məhəmməd peyğəmbərin adlarından biri-A.A.) cavablandırır. Sonuncu misrada Şenlik "şəş hesabı" deyərkən Ulu Tanrıının kainatı altı günə yaratdığını işarələmişdir. Məlumdur ki, "miskin", "qul", "xəstə", "divanə", "öksüz-yetim", "yaziq", "abdal", "qərib", "səfil" kimi təxəllüsler və ya təxəlliş təyinləri tanrı qarşısında bəndə "miskin"liyini göstərir: aşığın tanrıının "qulu" olduğunu bildirir" (10, s.131-132). Ürfani kontekstdə problemə bu yönümdən yanaşsaq, "qulam oldum elə bir hunkara mən"-deyə Sümmani Tanrıya sədaqət və sevgisini bildirirsa, digər tərəfdən Aşıq Şenliyin kodlaşdırıldığı ifadə altında onun gizli sufi işaretini sərrast deyimlə cavablandırır.

Elmi-texniki tərəqqinin inkişafı ilə əlaqədar olaraq deyişmələr şifahi ənənə şəklində bir qədər zəifləsə də, "aşıq tərzi şeir gələnəyi içərisində ənənə bir yer tutan sistemli deyişmələr bu gün də Anadoluda, özelliklə Doğu Anadolu bölgəsində yaşayan aşıqlar arasında davam etməkdədir" (15, s. 64).

Fikrimizcə, Doğu Anadolu aşiq mühitlərində, o cümlədən Azərbaycan aşiq sənətində bu janrıñ davam və inkişafının fəlsəfi-estetik və tarixi-mədəni səbəbləri içərisində Xəstə Qasım, Aşıq Ələsgər, Molla Cümə, Aşıq Şenlik, Aşıq Sümmani, Aşıq Hüseyin Bozalqanlı və digər saz-söz ustalarının bu yönümdə güclü və təsirli sənət ənənələrinin olmasına. Aşıq Sümmanın deyişmələrinin təhlili və bəzi müqayisələr belə bir mülahizə yürütməyə bizə əsas verir.

## ƏDƏBİYYAT

1. Azərbaycan ədəbiyyatı tarixi. 6 cild, I cild, Bakı : Elm,2004,760 s.
2. Ağbabə A. Ağbabə - Çıldır aşiq mühiti. Bakı: Elm və təhsil,2012, 372s.
3. Azərbaycan dastanları, 5 cild, II cild, Bakı: Lider Nəşriyyat, 2005, 392 s.
4. Aşıq Ələsgər.Əsərləri. Dastan – rəvayətlər, xatirələr(tərtib edən i.Ələsgər). Bakı: Şərq- Qərb,1999 , 578 s.
5. Erkal A.Aşıq Summani. Erzurum : Fenomen Yayınevi, 2007,494 s.
6. Əsgərli Z. Poetika: izahlı sözlük, Bakı : Elm, 2014,262 s.
7. Gedik Z. Aşık Nihani divanı. İstanbul: Ajans Vesselam,1995.
8. Hacıyeva M , Rıhtım M. Folklor və təsəvvüf ədəbiyyatı sözlüyü. Bakı: Nurlan, 2009, 330 s.
9. Həkimov M. Aşıq sənətinin poetikası. Bakı: Səda,2004,608s
10. Qasımlı M. Ozan- aşiq sənəti.Bakı: Uğur nəşriyyatı 2011,204 s
11. Qurani –Kərim (ərəb dilindən tərcümə edənlər: Z.Bünyadov və V.Məmmədəliyev) Bakı: Azərnəşr,1992,713s.
12. Pala İ. Ansiklopedik divan şüri sözlugu. I-II c. Ankara: Akçağ Yayınları,1990, 554 s.
13. Özarslan M. Erzurum aşıklık gelenegi. Ankara : Akçağ Yayınları. 2001, 469 s.
14. Təhmasib M. H. Azərbaycan xalq dastanları.(Orta əsrlər) Bakı: Elm, 1972, 398 s.
15. Umay G. Türkiyedə aşık tarzı şii gelenegi və rüya motifi. Ankara : Akçağ Yayıları, 2011, 390s.
16. Uraz M. Saz şairlerinde meydən edilme və söhbətler Türk Folkloru Araştırmaları dergisi. 1979, cilt 18,sayı 357,səh.8619 -8621.
17. Vəliyev Q. Çıldırlı Aşıq Şenlik. Bakı: Azərnəşr, 2011, 180s.
18. Vəliyev V. Azərbaycan folkloru. Bakı: Maarif, 1985, 414 s.

**SUMMARY****Ashug Summani, Brother of Ashug Shenlik from Childir in Art**

Key words: Ashug Summani, deyishme, ceremony, ashug meeting, baglama (stringed musical instrument/saz)

The article defines the place of Ashug Summani, the contemporary of Ashug Shenlik in the Eastern Anatolian Ashug Art, the unique aspects of the work of this powerful artist are examined. On the basis of Ashug Summani's deyishmes (quarelling/ kind of poem composed by ashugs), his Sufi thoughts, moral and didactic views are analyzed, and his artistic relations with the Ashugs he met are clarified. The author emphasizes that Ashug Sammani's deyishmes are enriched with religious and Sufi motives. From this point of view, it is of great importance to investigate deyishmes to reveal the artistic qualities of ashug.

